


Türküstan


www.turkustan.az

Prof. Dr. Ramiz Əskər

Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdürü, Özbəkistanın "Dostluq" ordeni sahibi, Beynəlxalq Babur mükafatı laureati, Beynəlxalq "Turan" Elmlər Akademiyasının həqiqi üzvü, Nəvayı şəhərinin fəxri vətəndaşı

Türk, Şərq və dünya ədəbiyyatında Nəvayinin yeri

Nizaməddin Mir Əlişir Nəvayı (1441-1501)

Nizaməddin Mir Əlişir Nəvayı türk dünyasının ən böyük, ən ulu şairi və mütefəkkiridir. Şərqdə şair olmaq üçün divan ədəbiyyatının bütün janrlarında şeirlər yazmaq, divan, həm də bir neçə divan, həm də bir neçə dildə divan bağlamaq lazımdı. Nəvayı bunu ən yüksək səviyyədə yerinə yetirmişdir. Onun qələmindən türkçə (özbəkçə) dörd divan, farsca bir divan çıxmışdır. Dahi şair adını qazanmaq üçün hökmən xəmsə yazmaq şərti vardi. Nəvayı bu şərti də yerinə yetirmişdir. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin, dahi hind şairi Əmir Xosrov Dəhləvinin və yaxın dostu, müəllimi və həmkarı, fars-tacik ədəbiyyatının sonuncu böyük nümayəndəsi Əbdürəhman Caminin yolu ilə gedərək xəmsə yaratmışdır. Nəvayı öz xaləflərindən fərqli olaraq xəmsəsini türkçə yaratmışdır. Halbuki bu dörd xəmsənəvisdən üçü (Nizami, Dəhləvi və Nəvayı) milliyətçə türk idi. Bu baxımdan Nəvayı türk xalqlannın mədəniyyət və ədəbiyyat tarixində müstəsna şəxsiyyətdir.

Şərqdə dahi şair olmaq mümkün idi, lakin şair və mütefəkkir adını qazanmaq çox çətin idi. Bunun üçün başqa şərtlər də vardi. Bunlardan biri və birincisi elmi, pedaqoji, dilçilik, ədəbiyyatşunaslıq, ictimai, siyasi, dini, fəlsəfi, mənəvi həyatın müxtəlif sahələrinə dair dərin məzmunlu didaktik əsərlər, yəni risalələr yazmaq idi. Nəvayı bu tələbləri də uğurla yerinə yetirmiş, bir-birindən məzmunlu risalələr qələmə almışdır. Ona görə heç bir mübaliğəyə yol vermədən demək olar ki, son altı əsrədə əsərlərinin sayı, həcmi, bedii seviyyəsi, oxuculara təlqin etdiyi humanizm baxımından türk ədəbiyyatında Əlişir Nəvayıya bərabər ikinci bir sənətkar yetişmişdir. Bu mənada Əlişir Nəvayı dünya ədəbiyyatının ən böyük klasiklərindən biridir. İngilisler üçün Bayron, italyanlar üçün Dante, almanlar üçün Höte, ruslar üçün Puşkin, farslar üçün Firdovsi, ərəblər üçün əl-Məəri nədirse, özbəklər üçün də Nəvayı odur.

Həyatı və yaradıcılığı

Əlişir Nəvayı 9 fevral 1441-ci ilde teymurilərin qədim mədəniyyət mərkəzi Herat şəhərinin Bağı-Dövlətxana məhelləsində dünyaya geldi. Atası Qiyasəddin Kiçkine teymurilər sülaləsinə yaxın aristokrat bir ailənin başçısı idi. Ana tərəfdən ulu babası Əbu Səid Çiçək isə Mirzə Bayqaranın bəyərbəyi idi. Əlişir Nəvayı Mirzə Bayqaranın nəvəsi Hüseyin Bayqara ilə birləşib böyümüş və eyni mədrəsədə təhsil almışdı. Daha sonra Hüseyin Bayqara teymurilər dövlətinin hökməndə olanda dostu Nəvayini yanına çağıraraq onu əvvəl möhürdər, sonra divanbəyi təyin etmiş, sonra da əmir rütbəsini vermiş, yəni vəzir vəzifəsinə yüksəltmişdi.

Nəvayı bugünkü mənada dövlətin baş naziri kimi ölkədə ticaretin, iq-

ün-nəfais" və "Nəsaim ül-məhəbbət" təzkirələrini də əlavə etmək lazımdır.

Bu əsərlər hamisi dəyərlidir, hamisi eyni dühanın qəleminə məxsusdur. Ancaq onların arasında ələləri var ki, türklik və türkçülük baxımından çox qiymətlidir. "Mühakimət ül-lügətəyin" buna parlaq misaldır. Burada Nəvayı türk dilini fars dili ilə müqayisə edərək türkçənin məcaz, cinas

dini məzmunlu başqa parçalar, mətnlər ya ümumən verilmir, yəni tam ixtisar edilir və ya ancaq başlıq qismi verilir. Məsələn, xəmsənin rusca tərcümələrində münacat və net yerine "xvala boqu" və "xvala pro-roku" yazmaqla kifayətlənirdilər. Bir neçə il bundan əvvəl keçirilən Beynəlxalq konfransda "Fərhad və Şirin" poemasının ukrayna dilinə neşrində münacat və netlərin də ilk dəfə tərcümə olunduğu böyük sevinc və məmənunluq hissi ilə göstərilmişdi. Daha sonra, müsteqllik dövründə Əlişir Nəvayının əsərlərinin tam və müükəmməl toplamı, yəni 10 cildliy və 20 cildliy nəşr edildi. Beleliklə, Nəvayı irsi yavaş-yavaş ideoloji basqıdan xilas olmağa, mənəfət bolşevik teziyiqindən qurtulmağa başladı.

tərcibənd, 1 məsnəvi, 50 qit'ə, 133 rübai, yəni cəmi – 839 əsər.

Diger cildlərdeki əsər sayını janrlar üzrə deyil, ümumi şəkilde göstərek.

4-cü cild: cəmi – 758 əsər.

5-ci cild: cəmi – 740 əsər.

6-ci cild: cəmi – 793 əsər.

7-ci cild: xəmsədəki "Heyrət ül-ebra" dastanı, yəni 1 əsər.

8-ci cild: xəmsədəki "Fərhad və Şirin" dastanı, yəni 1 əsər.


9-cu cild: xəmsədəki "Leyli və Məcnun" dastanı, yəni 1 əsər.

10-cu cild: xəmsədəki "Səb'ayı-səyyar" dastanı, yəni 1 əsər.

11-ci cild: xəmsədəki "Səddi-İskender" dastanı, yəni 1 əsər.

12-ci cild: "Lisan üt-teyr" dastanı, yəni 1 əsər.

13-cü cild: "Məcalis ün-nəfais"



Əlişir Nəvayının neçə əsəri var?

İlk baxışda bu ritorik sualın cavabı bəlli dir: müxtəlif vaxtlarda müxtəlif rəqəmlər göstərilsə də, dahi şair və mütefəkkir Əlişir Nəvayının 16-sı nəzəmə, 16-sı nəşrə olmaqla toplam 32 əsər yazdığını qəbul edilir. Əslində isə elə deyil imiş. Ulu sənətkannın əsərlərinin ümumi sayı 32 deyil, 4.585 (dörd min beş yüz səksən beş) ci vanndadır.

Əsər dedikdə nə anlaşıılır? Bir ad altında toplanan kitablann (o dövrə əlyazmalann) sayı, yoxsa hər kitaba daxil olan risalələrin, poemalann, müxtəlif janrlardakı şeirlərin və s. ümumi sayı? Məlum olduğu kimi, Əlişir Nəvayının səkkiz, bəzi fikihərə görə, doqquz divanı vardır. Bunlardan şərti olaraq "İlk divan" adı verilən

Şərqdə dahi şair olmaq mümkün idi, lakin şair və mütefəkkir adını qazanmaq çox çətin idi. Bunun üçün başqa şərtlər də vardi. Bunlardan biri və birincisi elmi, pedaqoji, dilçilik, ədəbiyyatşunaslıq, ictimai, siyasi, dini, fəlsəfi, mənəvi həyatın müxtəlif sahələrinə dair dərin məzmunlu didaktik əsərlər, yəni risalələr yazmaq idi. Nəvayı bu tələbləri də uğurla yerinə yetirmiş, bir-birindən məzmunlu risalələr qələmə almışdır. Ona görə heç bir mübaliğəyə yol vermədən demək olar ki, son altı əsrədə əsərlərinin sayı, həcmi, bədii seviyyəsi, oxuculara təlqin etdiyi humanizm baxımından türk ədəbiyyatında Əlişir Nəvayıya bərabər ikinci bir sənətkar yetişmişdir...

ırın ümumi sayı 4.241 və ya 28.628 beyt təşkil edir.

Nəvayı cəmisi iki il yanına beş dəstəndən ibarət xəmsəsini tamamladı. Məlumat üçün qeyd edək ki, "Heyrət ül-əbrər" həcmi 3.988 beyt, "Fərhad və Şirin" 5.679 beyt, "Leyli və Məcnun" 3.622 beyt, "Səbayı-səyyar" 5.009 beyt, "Səddi-İskəndəri" isə 7.215 beytdən ibarətdir. Beləlikdə, dahi şairin xəmsəsinin ümumi həcmi 25.513 beyt təşkil edir. Divanlann və xəmsənin ümumi həcmi 54.141 beytdir ki, bu da Firdovsinin "Şəhənamə'sinin həcmində yaxındır.

Əlişir Nəvayı dərin məzmunlu fəlsəfi, exlaqi, dini-tesəvvüfi, tarixi, ədəbi-filoji, bioqrafik risalelerini ("Məhbub ül-qülib", "Risaleyi-tiyr endaxətən", "Haləti-Seyid Həsən Ərdəşir", "Haləti-Pəhləvan Mehəmməd", "Mənacat", "Münsəat", "Vəqfiyyə", "Ərbə'in", "Mühakimət ül-lügətəyin", "Mizan ül-övzan", "Nəzm ül-cəvahir", "Sirac ül-müslim", "Tarixi-müluki-ecəm", "Tarixi-ənbiya və hückəma" və s.) yazaq esil mütefəkkir olduğunu bütün dünyaya sübut etmişdir. Buraya ümumtürk ədəbiyyatşunaslıq tarixinin ilk dəfə qələmə alınan "Məcalis

birinci divan 1466-ci ildə Məşhəddə, ikinci divan isə ondan 5 il sonra Şirazda tərtib edilmişdir. Elmdə ona "Ağqoyunu Əlişir Nəvayı müxtəlif divanı" deyilir. Daha sonra Nəvayıının özünün tərtib etdiyi dördü türkçe, biri farsca beş divanı gəlir.

Ümumi siyahıya dahi sənətkarın beş poemadan ibarət xəmsəsi, təzkirə və risalələri də daxildir. Lakin bunlar da say baxımından heç nə ifadə etmir. Əsas məsələ əsərlərin, kitabların tərkibindəki rəqəmlərdir. Yəni: vur-tut iki setirlik bir fərd də, cəmi-cümletən bir bəndlik rübai də, beş beytlik bir qəzəl də, 7.215 beytlik "Səddi-İskəndəri" poeması da bir əsər sayılır.

Şair əsərlərinin birində ədəbi mənasının 100 min beyt olduğunu bildirək yazuşdır.

Nəzm ü nəsim katibi-təxminşunas Yazsa, yüz min beyt edər ərdi qiyas.

Sovet dövründə Əlişir Nəvayının seçilmiş əsərləri 5 cild halında nəşr edilmişdir. Şairin bir sıra əsərlərinin adı bələ çəkilmir, yaxud həmin əsərlərin tərkibində tövhid, münacat, net və

Doğrudan da, 580 il əvvəl yaşamış bir şairin yaradıcılığını indiki siyasi prizmadan teftiş etməyin mənası nədir? O ərisi artıq dəyişdirmək mümkün deyil, o neçə varsa eləcə də qəbul edilməlidir! Son olaraq Nəvayı irsi 1987-2003-cü illər ərzində Özbəkistan Elmlər Akademiyasının "Fən" neşriyyatında 20 cild halında nəşr edilmişdir. Bu külliyyatda nələr var? Onlara cildlər halında tək-tək baxa bilərik.

Məlumdur ki, Əlişir Nəvayı ömrünün sonuna yaxın öz əsərlərini səliqə-sahməna salmış, bütün qəzəl, müxəmməs, müsəddəs, rübai, tuluğ, fərd və lirik janrlardakı digər əsərlərini, o cümlədən əvvəlki illərə aid divanlarına, yəni "Bedayət ül-bidayə" və "Nəvadir ün-nihayə" yə daxil edilən şeirlərini "Xəzən ül-meanı" adlı divanda toplamışdır.

20 cildlik külliyyatın birinci və ikinci cildlərində lirik əsərlərin həmisi 3-6-ci cildləri təşkil edən "Xəzən ül-meanı" yə giren dörd divanda var. Ona görə də hesablaması 3-cü cildlən başlamaq doğrudur:

3-cü cild: "Qərib üs-siğər" – 650 qəzəl, 1 müstəzad, 3 müxəmməs, 1

tezkiresi, yəni 1 əsər.

14-cü cild: "Məhbub ül-qülib", "Münsəat" (burada hər biri ayri-ayrı yazılan 103 məktub var), "Vəqfiyyə" əsərləri, yəni cəmi – 105 əsər.

15-ci cild: "Xəmsət ül-mütəhiyyirin", "Haləti-Seyid Həsən Ərdəşir", "Haləti-Pəhləvan Mehəmməd" adlı biografiq risalələri, "Nəzm ül-cəvahir" (255 rübai), yəni cəmi – 258 əsər.

16-ci cild: "Mühakimət ül-lügətəyin", "Mizan ül-övzan", "Tarixi-ənbiya və hückəma", "Tarixi-müluki-ecəm", "Ərbə'in" (40 qit'ə), "Sirac ül-müslim", "Münacat", "Risaleyi-tiyr endaxətən" risalələri, yəni cəmi – 47 əsər.

17-ci cild: "Nəsaim ül-məhəbbət min şəmələm ül-fütüvvət" təzkiresi, yəni 1 əsər.

18-ci cild: "Divani-Fani" (başlangıç qismı) – 270 qəzəl və ya 270 əsər.

19-ci cild: "Divani-Fani" (davamı) cəmi – 286 qəzəl və ya 286 əsər.

20-ci cild: "Divani-Fani" (davamı) – cəmi – 440 əsər.

Deməli, Əlişir Nəvayının özünün əlyazmalara daxil etdiyi əsərlərinin ümumi sayı 4 min 544 adəddir.

MAT-in ("Mükəmməl əsərlər toplamı") 20-ci cildində "Rəsmi divanlara girməyən şeirlər" adlı bir bölmə də var. Burada 35 qəzəl, 4 qit'ə, 1 mərsiyyə, 1 taxmis, cəmi 41 əsər verilmişdir.

Beləlikdə, dahi şair və mütefəkkirin əsərlərinin sayı 4 min 585 olur. Əlavə olaraq Nəvayıya aid olduğu sanılan 14 beyt də var ki, bunlar nəzərə alınır və statistikaya daxil edilmişdir.

Milli iftixar qaynağımız olan Əlişir Nəvayı babamızı dərin sayqı, eh tiram və şükrənlə yad edirik!